



Olimpiya



www.olimpiyadunyasi.com
www.olimpnews.az

Azərbaycan Milli Olimpiya Komitəsinin qəzeti

№ 36 (1538), 1 - 7 noyabr 2022-ci il

Qəzet 2001-ci ildən çıxar.

Milli Olimpiya Komitəsi



Çingiz Hüseynzadə:

“Azərbaycanda idmanın inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyətinin böyük təsiri olub”



“Şuşanın, Cıdır düzünün işğaldan azad edilməsi həm də idmanımızın qələbəsidir”

idmanında yeni bir səhifə açmağı bacarıb. Azərbaycan Milli Olimpiya Komitəsi çoxşaxəli və səmərəli fəaliyyətini bu gün də uğurla davam etdirir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Olimpiya dünyası” qəzetinə müsahibəsində MOK-un yaranması tarixindən, bu illər ərzində görülən işlərdən, əldə olunan nəticələrdən və bir çox maraqlı məqamlardan danışdı.

(ardı 2-ci səhifədə)

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) bir neçə gündən sonra 30 illik yubileyini qeyd edəcək. Milli Olimpiya Komitəsi ötən müddət ərzində çətin və şərəfli bir yol keçib, yüksək uğur və nailiyyətlərə imza atıb. MOK idmanın ı və Olimpiya Hərəkatının, olimpiadın, Olimpiya ideallarının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya

Bu yaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsi 30 illik yubileyini təntənəli surətdə qeyd edəcək. 1992-ci il yanvarın 14-də təsis olunan, həmin ilin noyabrın 2-də Avropa Olimpiya Komitəsinə (AOK), 1993-cü il sentyabrın 23-də isə Beynəlxalq Olimpiya Komitəsinə



Zəfər və qələbələrlə zəngin olan 30 il

(BOK) üzv qəbul olan bu qurumun fəaliyyəti idman salnaməmizə qızıl həflərlə yazılıb.

Müasir Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının tarixi ilə müqayisədə, 30 il elə də böyük müddət deyil. Azərbaycan Milli Olimpiya Komitəsinin tarixi 1992-ci

ildən hesablanır. Ölkəmiz müstəqil dövlət kimi Olimpiya Oyunlarında 1996-cı ildən etibarən iştirak etməyə başlayıb.

Amma bu müddət ərzində Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında dövlətimiz

zin idman şərəfini qoruyub, onun şan-şöhrətini yüksəklərə qaldırıblar. Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə böyük nüfuz qazanıb, öz fəaliyyəti və əldə etdiyi nəticələrlə daim diqqət mərkəzində olub.

(ardı 3-cü səhifədə)

Azər Əliyev:

“Azərbaycan istənilən idman yarışlarının keçirilməsində ən etibarlı ölkələrdən biridir”

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev MOK-un 30 illik yubileyi münasibəti ilə öz təəssüratlarını eksklüziv olaraq “Olimpiya dünyası” qəzeti ilə bölüşüb. Baş katib bu müddət ərzində qurumun gördüyü işlərdən və qazanılan uğurlardan söz açıb: “Azərbaycan Milli Olimpiya Komitəsi 30 il ərzində böyük uğurlar əldə edib. Ölkəmizdə bu müddət ərzində bir sıra mötəbər yarışlar təşkil olunub. Bu gün iştirak etdiyimiz beynəlxalq tədbirlərdə Azərbaycan idmanı haqqında yüksək fikirlər eşidir. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyasının nümayəndələri ilə ayrı-ayrı tədbirlərdə iştirak



edirik. Onlar bizə bildirirlər ki, Azərbaycan istənilən idman yarışlarının keçirilməsində ən etibarlı ölkələrdən biridir. Həmçinin digər ölkələrin idman qurumlarının nümayəndələri bizə yaxınlaşaraq əldə etdiyimiz nailiyyətlər barədə öz fikirlərini qeyd edirlər. Doğrudan da Azərbaycanın güclü idmançıları var. Atletlərimiz iştirak etdikləri

mötəbər idman tədbirlərində ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan idman ölkəsi kimi beynəlxalq miqyasda böyük nüfuz malikidir. Hesab edirəm ki, MOK-un bu uğurları qarşıdakı illərdə də davam edəcək, idmançılarımız Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda onlara bəslənən ümidləri doğruldacaqlar”.

Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb

Oktyabrın 27-28-də Paris şəhərində UNESCO baş qərargahında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti sessiyası keçirilib.

Sessiya çərçivəsində, oktyabrın 28-də nazir Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) Bakıda keçirilməsi ilə bağlı komitə üzvlərinə

Azərbaycana dair təqdimatla çıxış edib. Sonra Azərbaycan Hökuməti ilə UNESCO arasında MINEPS VII konfransının 2023-cü ilin martın 14-17-də Bakı şəhərində keçirilməsinə dair cv sahibi müqaviləsi imzalanıb.

Müqaviləni Azərbaycan Hökuməti adından gənclər və idman naziri Fərid Qayıbov, UNESCO tərəfindən isə Baş direktorun Sosial və Humanitar Elmlər üzrə müavini Qabriyela Ramos imzalayıblar.

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Almatı şəhərində Denis Tennin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanıb. Qısa proqramda 188,77

Azərbaycanın fiqurlu konkisürəni Qazaxıstanda bürünc medal qazanıb

xalla layiq görülən 21 yaşlı Nioka Eqaдзе tutub. idmançı fəxri kürsünün 192,67 xal toplayan qazaxıstanlı Dias Jirenbayev üçüncü pilləsinə qalxıb. Turnirdə birinci yeri isə gümüş medala sahib 208,47 xalla gürcüstanlı çıxıb.



Futbol üzrə dünya çempionatına 19 gün qalır

UEFA Avropa Liqası



“Qarabağ” - “Frayburq”

(Azərbaycan) (Almaniya)

Tofiq Bəhramov adına Respublika Stadionu
3 noyabr. Saat: 21:45

G qrupu





Milli Olimpiya Komitəsi



(əvvəli 1-ci səhifədə)

- **Çingiz müəllim, Milli Olimpiya Komitəsi 30 illik yubileyinə hazırlaşır. MOK-un 30 illik fəaliyyətindən danışanda ən çox hansı məqamları qeyd edərdiniz?**

- Milli Olimpiya Komitəsi bu 30 il ərzində böyük bir yol keçib. Bu zaman kəsiyində Azərbaycanda idmanın, Olimpiya Hərəkatının inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyətinin böyük təsiri olub. Azərbaycan Milli Olimpiya Komitəsi müstəqilliyin nəticəsi kimi yaranmışdır. İlk illər çox çətin və mürəkkəb idi. Ümumiyyətlə, həmin dövrdə respublikada vəziyyət elə də ürəkəçən deyildi. Həmin ərəfədə Ermənistanın Azərbaycana qarşı təcavüzü başlamışdı, ölkəmizdə hələ hakimiyyət, dövlət qurumları formalaşmamışdı. Buna görə də ilk dövrlər bir qədər çətin idi. Bu hal təkcə bizdə deyil, bütün postsovet ölkələrində də belə idi. Buna görə də Barselona-1992-də heç bir postsovet ölkəsi müstəqil dövlət kimi iştirak edə bilmədi. Azərbaycan da bu olimpiadada MDB-nin tərkibində iştirak edərek, medal qazandı. 1993-cü ildən başlayaraq Azərbaycanda idmana münasibət dəyişdi. Ümummilli lider Heydər Əliyev həmin il Azərbaycan idmançılarını bir yerdə toplayaraq, onlarla görüşdü. Bu görüşdə ulu öndərimiz idmana olan qayğını öz üzərinə götürdü. Ondan sonra hər il ilin yekunlarına görə cənab Prezident idmançılarla görüşürdü. 1993-cü ildəki görüşdə iştirak etmək üçün idmançı tapa bilmirdik. İdmanda nəticələrimiz yox idi, ən güclü idman mütəxəssislərimizin əksəriyyəti isə xaricə getmişdi. İdmançılarımız Atlanta Olimpiadasından qaçırdanda Heydər Əliyev yenə də onlarla görüşərək nəticəni yüksək qiymətləndirdi. Lakin o, bildirdi ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini gücləndirmək lazımdır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə yeni seçkilər keçirildi və cənab İlham Əliyev MOK-un yeni prezidenti seçildi. İlham Əliyev bütün bu məsuliyyəti öz üzərinə götürdü və o dövrdən Milli Olimpiya Komitəsinin fəaliyyətində böyük dəyişikliklər baş verdi.

- **Böyük zəfərlərə aparan yolda əsas inkişaf meyarları nədən ibarət idi?**

- Təbii ki, bunun üçün bir sıra məqsədlər qarşıya qoyuldu. İlk növbədə idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması bizim əsas məqsədlərimizdən idi. İdmançılar üçün şərait yaradılmalı idi ki, onlar məişət məsələləri haqda düşünməsin və yalnız idmanla məşğul olsunlar. 1998-ci ildən başlayaraq idmançılara təqaüdlər verməyə başladığımız. Həmin vaxt dövlətin büdcəsi o qədər də zəngin deyildi. O dövrdə Milli Olimpiya Komitəsi bir çox məsələləri öz üzərinə götürdü. İkinci məsələ Azərbaycan idmanının infrastrukturunun gücləndirilməsi idi. Bunun üçün qərar qəbul olundu ki, ölkənin bütün regionlarında Olimpiya İdman kompleksləri və idman qurğuları yaradılsın. Üçüncü məsələ isə ondan ibarət idi ki, Azərbaycanı tərk etmiş bütün idmançıları və idman mütəxəssislərini yenidən ölkəyə götürək. Onların yenidən ölkəyə gətirilməsi üçün isə məhz ilk iki məsələnin həlli lazım idi. Bunun nəticə-

Çingiz Hüseyinzadə: “Azərbaycanda idmanın inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyətinin böyük təsiri olub”

“Şuşanın, Cıdır düzünün işğaldan azad edilməsi həm də idmanımızın qələbəsidir”



sində bizim bir çox təcrübəli idmançılarımız və idman mütəxəssislərimiz geri qayıtdı. Bütün bunlar Azərbaycanda idmanın inkişafına stimül verdi. Eyni zamanda biz beynəlxalq əlaqələrimizi gücləndirməyə başladığımız. Xüsusilə qeyd edərdim ki, 1997-2003-cü illər ərzində cənab İlham Əliyev özü şəxsən bütün tədbirlərdə iştirak edirdi. O, dünyanın idman qurumlarının rəhbərləri ilə görüşür, onlarla fikir mübadiləsi aparırdı.

1997-ci ildə B kateqoriyalı hər hansı bir turnir Bakıda keçirmək istəyəndə bu hüququ bizə vermirdilər ki, sizin şəraitiniz və təcrübəniz yoxdur. 10 il sonra isə mənzərə dəyişdi, Azərbaycanda dünya, Avropa çempionatları və ən yüksək səviyyəli turnirlər keçirildi. Bu gün ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Yeniyyətmələrin Yay Olimpiya Festivalı kimi mötəbər idman tədbirləri uğurla təşkil olunub. Yəni 10-15 il ərzində Azərbaycan idman ölkəsinə çevrildi. İştirak etdiyimiz hər Olimpiya Oyunlarında nəticələrimiz daha da yaxşılaşdı. Əgər Atlanta Olimpiadasında bizim bir gümüş medalımız var idisə, Rio-2016-da atletlərimiz 18 medal qazandı. Azərbaycanın Rio Olimpiadasında 51 idmançı ilə təmsil olunaraq, 18 medal qazanması həm də rekord bir nəticə idi. Çünki hər üç idmançıdan biri medal qazanmışdı. Bunlar Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini və Azərbaycanda idmanın inkişafını göstərən məqamlardır.

- **Belə demək olar ki, 30 il ərzində idman tədbirlərinin keçirilməsində Azərbaycan dünyanın ən etibarlı ölkələrindən birinə çevrildi.**

- Azərbaycanda bu 30 il ərzində Olimpiya Hərəkatı, olimpizm çox inkişaf etdi. 30 il bundan əvvəl Olimpiya Hərəkatı, olimpizm, Olimpiya idealları haqqında heç kimin heç bir təsəvvürü yox idi. Olimpiya Hərəkatı ölkəmizdə artıq formalaşmış bir hərəkata çevrilib. Yəni inkişaf yolu çoxmöhələli və

uğurludur. Azərbaycan bu gün tanınmış bir idman ölkəsidir. Ölkəmiz təkcə idman yarışlarını keçirməklə fərqlənməyib. Azərbaycanda eyni zamanda, Avropa Olimpiya Komitəsinin Baş Assambleyası, İslam Həmrəyliyi İdman Federasiyasının, AİPS-in, WADA-nın, Ədalətli Oyunlar Hərəkatının ən böyük yığıncaqları keçirilib. Bunlar idmanın inkişafında böyük əhəmiyyəti olan tədbirlərdir. Biz bu gün görürük ki, hər hansı bir beynəlxalq federasiyanın yarış keçirməklə bağlı problemi olanda Azərbaycana müraciət edir. Onlar bildirirlər az bir vaxtda bu işləri bizdən başqa heç bir ölkə yüksək səviyyədə təşkil edə bilməz.

- **Milli Olimpiya Komitəsi yeni formalaşdığı bir vaxtda hər hansı bir ölkənin modelindən qismən də olsa yararlandı mı?**

- Konkret olaraq hər hansı bir ölkənin modelindən yararlanmadıq. Biz əsas etibarilə Avropa Olimpiya Komitəsinin iş təcrübəsini öyrəndik. Yəni ayrıca bir ölkənin yox, bir qitənin iş təcrübəsindən yararlandıq. Eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) ilə sıx iş birliyi qurduq. Məhz bu qurumların keçirdiyi bütün tədbirlərdə cənab Prezident İlham Əliyev özü şəxsən iştirak edirdi. Bundan başqa o dövrdən bu günə qədər hər hansı bir ölkənin Olimpiya komitələrinin prezidentləri və ya federasiyaların prezidentləri ölkəmizə gələndə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev onları qəbul edir, onlarla söhbət edir, fikir mübadiləsi aparır. Bütün bunları nəzərə alaraq, biz öz fəaliyyətimizi qurduq.

- **Milli Olimpiya Komitəsinin növbəti yubileyinə qədər Azərbaycanın daha bir mötəbər idman tədbirinə ev sahibliyi etməsi ehtimalı varmı?**

- Azərbaycan idman yarışları baxımından Olimpiya Oyunları istisna

olmaqla, bütün mümkün tədbirləri həyata keçirib. Böyük əhəmiyyətli idman tədbirlərindən yalnız Olimpiya Oyunlarına ev sahibliyi etməmişik. Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iki dəfə namizədiyimizi irəli sürmüşdük. Amma düzünü demək lazımdır, bizim o zaman bu yarışa ev sahibliyi etmək imkanımız yox idi. Bu gün də Olimpiya Oyunlarını keçirmək çox çətin məsələdir. Beynəlxalq Olimpiya Komitəsinin xartiyasına görə Olimpiya Oyunları yalnız bir şəhərdə keçirilməli və o ölkənin adı ilə deyil, şəhərin adı ilə bağlı olmalıdır. Amma indi daha asan yollar var. Artıq olimpiadanın bir ölkə daxilində müxtəlif şəhərlərdə keçirilməsinə imkanlar yaranıb. Son Olimpiya Oyunlarında belə hallara rast gəlmək olur. Beynəlxalq Olimpiya Komitəsi 2-3 ölkənin birləşərək olimpiadaya ev sahibliyi etməsinə təmin edə bilər. Biz də Türkiyə ilə birlikdə və ya başqa bir şəkildə Olimpiya Oyunlarına ev sahibliyi edə bilərik. Amma bu növbəti yubileyə qədər baş verməyəcək. Çünki artıq Olimpiya Oyunları 2036-cı ilə qədər ölkələr arasında bölüşdürülüb.

- **Bu yaxınlarda Olimpiya Komitələri Assosiasiyasının Seulda keçirilən 26-cı Baş Assambleyasında iştirak etdiniz. Həmin tədbirdə bu quruma yeni rəhbər seçildi. İstərdik ki, bir qədər də yeni prezidentin Azərbaycanla bundan sonrakı əlaqələri barədə danışsınız.**

- Bəli bu tədbirdə Fici dövlətinin nümayəndəsi Robin Mitçell quruma yeni rəhbər seçildi. Bu qurum bütün Olimpiya komitələri ilə işləyir. Bu qurumda həmişə müxtəlif məsələlər müzakirə olunur. Yəni hər hansı bir ölkənin Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə çatdırma bilmədiyi məsələ ANOC vasitəsi ilə çatdırılır. Bu dəfə də böyük məsələlər müzakirə edildi. Bunlar əsasən, Afrika dövlətləri və maddi rifahı zəif olan dövlətlərin qaldırdıqları məsələlər idi. Bu məsələlər ANOC-un maliyyə bölüşdürülməsinə aid idi ki, güclü ölkələrə maliyyə yardımı azaldılsın və bu dəstək əsasən yoxsul ölkələrə verilsin. Bizim buna ehtiyacımız olmadığı üçün bu məsələlərə qarışmırıq. Azərbaycan təkcə ANOC-dan deyil, heç bir qurumdan dəstək gözləmir. Seuldakı tədbirdə ANOC-un himayəsi altında keçirilən çimərlik oyunlarının təqdimatı oldu. Bu Oyunlara hansı idman növlərinin daxil edildiyi təsdiqləndi. Çimərlik oyunları Bali adasında olacaq. ANOC-un növbəti iclası da Balidə çimərlik oyunlarından sonra orada keçiriləcək. Bu iclasda eyni zamanda hesabatlar təqdim olundu. Yəni bu iclas əsasən Milli Olimpiya komitələrinin bir-biri ilə əlaqələrinin yaranması üçündür. Burada əsas tribunallarda

səslənən çıxışlar deyil, dəhlizlərdə, foyələrdə Olimpiya komitələrinin nümayəndələrinin bir-biri ilə görüşlərində müzakirə edilən məsələlərdir. Burada kimsə kimsədən yardım istəyir, qonaq çağırır və ya idmançı mübadiləsini müzakirə edir. Təsəvvür edin ki, bu iclaslarda 206 ölkənin Milli Olimpiya Komitəsi bir araya toplanır və hər öz problemlərini orada həll etməyə çalışır.

- **Çox güman ki, bizdən də dəstək gözləyən ölkələr var.**

- Bəli, bu belədir. Bizdən dəstək gözləyən, bizimlə münasibətləri daha da yaxşılaşdırmaq istəyən ölkələr var.

- **44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı qələbə qazandı. Artıq bu gün işğaldan azad edilmiş torpaqlarımızda sürətlə tikinti-quruculuq işləri həyata keçirilir. Yəqin ki, quruculuq və bərpa işlərinin sonrakı mərhələlərində həmin ərazidə idman infrastrukturunun formalaşması nəzərdə tutulub.**

- Azərbaycan 44 günlük müharibədə Cıdır düzünü, Şuşanı işğaldan azad etdi. Bizim o dövrdə ən gözəl idman arenamız Cıdır düzü idi. Bildiyiniz kimi, Cıdır düzü idman arenası kimi, çapların yarış məkanıdır. Şuşanın, Cıdır düzünün işğaldan azad edilməsi həm də idmanımızın qələbəsidir. Ümid edirəm ki, bundan sonra Cıdır düzündə idman yarışları keçiriləcək. Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri həyata keçirilir. Əlbəttə, hər bir rayonda sosial obyektlərlə yanaşı, məktəblər, mədəniyyət ocaqları və eyni zamanda idman qurğuları da tikiləcək. Hazırda həmin ərazilərdə layihələndirmə işləri gedir. Arzu edərdim ki, Kəlbəcərdə bir stadion olsun. Atletika Federasiyasının prezidenti kimi deyə bilərəm ki, atletlər üçün ən yaxşı məşq etmək üçün yer Kəlbəcərdir. Yüksəkliklərdə məşq edən atlet yarışlarda çox gözəl nəticələr əldə edir. Bununla bağlı işlər görülür, təkliflər toplanılır. Hətta təkcə idman qurğularının yaradılması deyil, həmin regionların müxtəlif idman növləri üzrə komandalarının yaradılması da müzakirə olunur. Amma bu, uzun çəkən prosesdir. İdmanla məşğul olmaq üçün gərək əhali həmin ərazilərə qayıdıb, yerləşsin. Onların bütün problemləri həll olundandan sonra uşaqları idmana cəlb etmək mümkün olacaq.

- **2023-cü il Heydər Əliyev ili kimi qeyd olunacaq. Gələcək il ölkədə keçirilən idman tədbirləri də məhz bu adla keçiriləcək.**

- Artıq bu barədə müxtəlif federasiyalar müraciət ediblər. Onlar öz tədbirlərini ümummilli lider Heydər Əliyevin yubileyinə həsr etmək istəyirlər. Əvvəllər də Heydər Əliyevin adına turnirlər keçirilirdi. Əminəm ki, gələcək il Azərbaycanda təşkil olunan bütün yarışlar ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunacaq. Yəqin ki, cənab Prezidentin də bu barədə xüsusi təklifləri var. Milli Olimpiya Komitəsinin xətti ilə də mötəbər bir tədbir həyata keçiriləcək.

Anar Əhmədov,
Azər Əlizadə



Milli Olimpiya Komitəsi



Zəfər və qələbələrlə zəngin olan 30 il

(əvvəlki 1-ci səhifədə)


Milli Olimpiya Komitəsi beynəlxalq və qitə Olimpiya təşkilatlarında respublikamızı təmsil edir, idmançılarımızın Olimpiya Oyunlarında iştirakı kimi məsuliyyətli bir işin öhdəsindən ləyaqətlə gəlir. İndi idmançıların Olimpiya Oyunlarındakı nəticələri, Olimpiya Hərəkətindəki fəal iştirakı ölkənin təkə idman sahəsindəki gücü kimi qəbul olunur. Bu göstərici dövlətimizin dünya birliyində yeri, mədəni və iqtisadi inkişafının yüksək səviyyəsi kimi qiymətləndirilir. Yəni, idman sadəcə, idman yarışlarında əldə edilən qələbələr deyildir.

MOK-un rəsmi mətbuat orqanı olaraq "Olimpiya dünyası" qəzeti bu sayını bütünlüklə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr edərək, xüsusi buraxılış hazırlayıb.

məşqçilər ölkəni tərk etməyə başlamışdılar. Bir sözlə, idman bütövlükdə dövlət qayğısından kənar qalmışdı.

1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında Milli Olimpiya Komitəsinin yaradılması barədə qərar qəbul edildi. Həmin ilin mart ayında isə komitə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunları zamanı Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınmamışdı. Ona görə də ölkəmizin yalnız 4 idmançısı o dövrdə yaradılmış MDB-nin yığma komandasının tərkibində Barselonada iştirak etdi.

1993-cü ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi Monakoda keçirilən Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı. Təəssüf ki,



köklü şəkildə dəyişdi. Dağıdılmış idman qurğuları əsaslı şəkildə bərpa olundu, yeni idman qurğuları yaradıldı. Ölkədən gedən idman mütəxəssisləri, məşqçilər və idmançılar vətənə qayıtdılar. Azərbaycanın beynəlxalq idman təşkilatları ilə əlaqələri genişləndirildi. 1993-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə dövlət başçısı qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar.

Heydər Əliyev eyni zamanda Azərbaycanda Olimpiya Hərəkətinin genişlənməsinin də təşəbbüskarı olmuşdur. 1994-cü ilin aprelində ölkə başçısı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranchi, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Ranani, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu qəbul etmişdir. Qəbulda Azərbaycanda Olimpiya Hərəkətinin vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu görüşdən üç ay sonra Prezidentin Fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradıldı.

Ölkədə idmanla bağlı beynəlxalq əlaqələrə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev 1995-ci il dekabrın 23-də Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini, 1998-ci ilin avqustunda Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev başda olmaqla assosiasiyanın nümayəndə heyətini, 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu və baş katibi Mario Peskanteni qəbul etdi.

Heydər Əliyevin ölkə idmanına göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də 1995-ci il martın 5-də Azərbaycan Prezidentinin Fərmanı ilə Azərbaycan Prezidenti yanında İdman Fondunun yaradılması oldu. Olimpiya Hərəkətində, Olimpiya Oyunlarında Azərbaycanın layiqincə təmsil olunması üçün ölkə başçısı Atlanta-1996 Olimpiadasına hazırlıqla bağlı xüsusi Sərəncam verdi. 1995-ci ilin martında idmançıların təltif edilməsi haqqında Fərman imzaladı.

Azərbaycan Respublikasının Prezidenti 1995-ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə demişdi: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkə

fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtdırmaqdan ibarətdir". Ümummilli lider beynəlxalq yarışlar sırasında Olimpiya Oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzində saxlayır, idmanın inkişafına cavabdeh olan şəxslərdən bu sahəyə məsuliyyətli yanaşmağı tələb edirdi.

Ümummilli lider Heydər Əliyev Olimpiya Hərəkətinin və Olimpiya Oyunlarının bütün dünyada nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyini daim vurğulamışdı: "Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun". Heydər Əliyev hər hansı bir idman nəticəsinin dəyərini obyektiv qiymətləndirməyi tələq etmiş, idmançının Olimpiya Oyunlarında iştirak etməsi faktının böyük nailiyyət olduğunu qeyd etmişdir. 1996-cı ildə Atlanta Olimpiya Oyunlarına yola düşən nümayəndə heyəti ilə görüşündə ümummilli lider demişdir: "Bu, sadəcə, bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsen, təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilər. Olimpiya Oyunlarında iştirak etmək hüququ almaq üçün lazımı göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir".

Azərbaycan 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olundu. Komandanızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pöhləvanlarının Olimpiya Oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal oldu. Beləliklə, komandamız medal alan 197 ölkə arasında 61-ci yeri tutdu. Ümummilli liderimiz güləşçi Namiq Abdullayevin gümüş medalını qızıl medal kimi dəyərləndirdi.

(ardı 4-cü səhifədə)

Heydər Əliyev idman haqqında

Milli Olimpiya Hərəkəti Azərbaycanda yeni yaranmağa başlamışdır. Keçmişdə Azərbaycanda belə hərəkət, belə təşkilat olmamışdır. Milli Olimpiya Hərəkətinin və Milli Olimpiya Komitəsinin yaranması Azərbaycanın dövlət müstəqilliyinin, xalqımızın milli azadlığının bəhrəsidir, onun nəticəsidir.

* * *

Azərbaycan Milli Olimpiya Komitəsinin qurub-yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür.

* * *

Olimpiyaçılarımız, siz Azərbaycan xalqının nə qədər böyük işlərə qadir olduğunu dünyada bir daha nümayiş etdirdiniz.

* * *

Azərbaycan bayrağı dünyada rəsmən, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələrkən və bir də ki, idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən olur. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır.

* * *

Bizim məqsədimiz bütün Azərbaycan xalqının sağlamlığını - həm fiziki, həm də mənəvi, əqli sağlamlığını təmin etməkdir.

* * *

İdmançılarımız dünyada keçirilən müxtəlif yarışlarda, olimpiadalarda iştirak edərək, Azərbaycanın adını yüksəldirlər.

* * *

Müstəqil respublikamız, müstəqil ölkəmiz dünya çempionatında müstəqil dövlət kimi çıxış edir və biz öz idman nailiyyətlərimizi dünyaya nümayiş etdirə bilirik.

* * *

Bizim gənclərimiz ona görə sağlam olmalıdırlar ki, ordumuz güclü olsun.

* * *

İndi Azərbaycanda idmanın, bədən tərbiyəsinin böyük maddi-texniki bazası yaranır. Biz bu bazanı yaratmaq istəyirik. Biz buna bütövlükdə vəsait ayırırıq. Ancaq bizim Milli Olimpiya Komitəsinə bütövlükdə vəsait ayırmaq imkanımız yoxdur. Onlar öz imkanlarından istifadə edirlər. İndi, gör bu işə nə qədər sədaqətlidirlər, bu işi nə qədər sevirlər.



İdmanın inkişafı ölkələrin ümumi inkişafının göstəricisidir

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə əksər sahələr kimi, idman sahəsi də başlıbaşına buraxılmışdı. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü. Onlardan təyinatı üzrə istifadə edilmirdi, idman avadanlığı və ləvazimatları demək olar ki, dağıdılmışdı. Yüksək idman ustalıqına malik perspektivli idmançılar, bacarıqlı mütəxəssislər,

Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı ilk dövrdə işini lazımı səviyyədə qura bilməmişdi. Bu vəziyyət ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına qədər davam etmişdi.

Azərbaycanda idmanın və Olimpiya Hərəkətinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik siyasətçi dövlət müstəqilliyinin bərpasından bir il sonra Milli Olimpiya Komitəsinin yaradılması münasibətilə demişdi: "Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılması Azərbaycanın müstəqilliyinin atributlarından biri, ölkənin suverenliyi ilə sıx bağlıdır". Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra idmana münasibət



Milli Olimpiya Komitəsi



(əvvəli 3-cü səhifədə)

Heydər Əliyev həmin illərdə gənclərlə görüşlərinin birində demişdir: "Azərbaycan Prezidenti kimi mən şəxsən söz vermişəm ki və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğıni öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğıni öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğıni daim hiss edəcəksiniz". Ümummilli liderin Olimpiya Hərəkatının, idmanın, bədən tərbiyyəsinin və gənclərin fiziki inkişafı yolunda atdığı addımlar, həyata keçirdiyi təbliğat xarakterli işlər bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yeni dövr, yeni davamlı uğurlar

Azərbaycanda idman və Olimpiya Hərəkatının yeni dövrü 1997-ci ildən başlanır. Həmin ilin iyulun 31-də İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Həmin dövrdən etibarən ölkədə idman və Olimpiya Hərəkatı böyük sürətlə inkişaf etməyə başladı. Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən bir sıra islahatlar həyata keçirdi. Qısa müddət ərzində milli federasiyalarda dəyişikliklər aparıldı, işə təcrübəli və peşəkar məşqçilər cəlb olundu. MOK-un tabeliyində



Zəfər və qələbələrlə zəngin olan 30 il

olaraq idmançılar və onların məşqçiləri toqəud almağa başladılar. 1999-cu ildə Milli Olimpiya Komitəsi toqəudların yeni növünü müəyyənləşdirdi. Belə ki, Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların hər biri

Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələrinin təməlini qoymuş oldu. 30 ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsi (BOK) və AOK rəhbərləri, ayrı-ayrı

müxtəlif səviyyəli tədbirləri Bakıda keçirilib. Hələ 2001-ci ildə ölkəmizdə ilk dəfə olaraq Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin toplantısı təşkil olunub. Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının iclası, Avropa ölkələrinin idman nazirlərinin iclası, Avropa Ədalətli Oyunlar Hərəkatının Baş Assambleyası və 15-ci Konqresi Bakıda keçirilib.

Milli Olimpiya Komitəsinin həyata keçirdiyi işləri yüksək səviyyədə qiymətləndirən BOK-un keçmiş prezidenti Jak Roqq çıxışlarının birində demişdir: "Azərbaycanda idman sahəsində və Olimpiya Hərəkatında iş elə təşkil edilmişdir ki, başqa ölkələr bundan nümunə götürməlidirlər". Təbii ki, bu, Azərbaycan Milli Olimpiya Komitəsinin işinə verilən yüksək

qiymət idi. Milli Olimpiya Komitəsi 1998-ci ildən başlayaraq idmançıların yarışlarda iştirakını təmin edilməsi, təlim-məşq toplanışlarının keçirilməsi, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, respublikada beynəlxalq yarışların təşkili kimi məsələlərə xüsusi diqqət ayırmağa başladı. Həminin Olimpiya Hərəkatının, Olimpiya ideallarının öyrənilməsi və təbliği istiqamətində ardıcıl işlər həyata keçirildi.

Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci ildə seçilmiş yeni heyəti ölkədə idmanın sürətlə inkişafı və onun gələcək imkanlarını genişləndirmək məqsədi ilə mövcud maddi-texniki bazanın vəziyyətini dərindən təhlil edib, onun yaradılması və inkişafı üçün iki vacib istiqaməti müəyyənləşdirib. Birinci istiqamət yeni idman obyektlərinin tikintisi, ikinci istiqamət isə mövcud idman qurğularının qurulması, bərpa və avadanlıqla təchizatını təmin etmək olub. 30 il ərzində Milli Olimpiya Komitəsi Azərbaycanda idmanın, Olimpiya Hərəkatının, sözün əsil mənasında, möhtəşəm idman infrastrukturunu yaradıb. Müasir idman obyektləri Azərbaycanın yalnız paytaxtında deyil, bölgələrində də beynəlxalq yarışların təşkili, müxtəlif idman növlərinin inkişafı və kütləviləşməsi üçün əsaslı zəmin yaradıb. Yeni komplekslər sürətlə Azərbaycanın bütün bölgələrini əhatə edib. Təsədüfi deyil ki, bu gün ölkəmizdə paytaxtla yanaşı, müxtəlif regionlarda 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Milli Olimpiya Komitəsi son dövrlərdə Azərbaycanda idmanın, Olimpiya Hərəkatının, sözün əsil mənasında, möhtəşəm inzibati-idman mərkəzini yaradıb.

(ardı 5-ci səhifədə)

İlham Əliyev idman haqqında

Mən 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə bir çox arzularımın olduğunu demişdim. Ən önəmlisi o idi ki, idmana cavabdeh olan bütün qurumlar vahid bir komanda şəklində fəaliyyət göstərsinlər. Ancaq o təqdirdə idmanda hər hansı bir müsbət dəyişikliklər, uğurlar əldə etmək mümkün olacaqdı. Mən çox şadam ki, indi Azərbaycan idmanında məhz belə bir əhval-ruhiyəyə hökm sürür.

* * *

Mən iftixar hissi keçirirəm ki, Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik elirəm və bu müddət ərzində Azərbaycan beynəlxalq Olimpiya ailəsinin fəal üzvünə çevrilmişdir.

* * *

Azərbaycan son illər ərzində beynəlxalq idman qurumları ilə çox səmərəli əməkdaşlıq edir. Ölkəmizdə keçirilmiş beynəlxalq yarışlar onu göstərir ki, beynəlxalq federasiyalar və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycana böyük hörmət və inam var, bizim fəaliyyətimiz dəstəklənir.

* * *

Mən idmana gənc yaşlarımdan bağlıyam. Özüm də idmanla çox fəal məşğul olmuşam və bilirəm ki, idman insanın sağlamlığı, fiziki-mənəvi sağlamlığı üçün böyük bir vasitədir, bu işdə böyük rol oynayır. Eyni zamanda 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Çox şadam ki, bu illər ərzində Azərbaycanda idman sahəsində böyük uğurlar, nailiyyətlər var. İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük uğurlar, qızıl medallar qazanırlar.

* * *

Azərbaycanda idman ictimai həyatda mühüm amilə çevrilmişdir. Biz buna çalışırıq. Məqsədimiz bu idi ki, idmançılara hörmət bəsləsinlər, onlarla fəxr etsinlər, gənclər, yeniyetmələr, uşaqlar idmanla məşğul olmağa çalışsınlar. İndi bütün bunlar Azərbaycanda baş verir, insanların şüurunda belə bir fikir möhkəmlənir ki, idmançı layiqli peşədir.

* * *

Son vaxtlar Azərbaycanda müxtəlif qaydada beynəlxalq yarışlar, Avropa və dünya çempionatları keçirilir. Hesab edirəm ki, bu turnirlərin keçirilməsi bizim üçün vacibdir və lazımdır.



olan idman bazaları əsaslı təmir olundu. İdmançıların məşq məsələləri ilə bağlı problemlər, bütün kateqoriyadan olan idmançılara toqəudların verilməsi, idmandan kənar düşmüş məşqçilərin geri qaytarılması, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər tez bir zamanda öz həllini tapdı. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildəndən sonra idmançıların sosial vəziyyətinə də diqqət artırıldı. Gələcəyinə böyük inam olan idmançılar və onların məşqçiləri üçün MOK tərəfindən toqəudların verilməsi haqqında Əsasnamə təsdiq olundu. 1998-ci ilin yanvarından etibarən Əsasnaməyə uyğun

lisenziya aldıkları tarixdən Olimpiya Oyunlarının keçiriləcəyi tarixə qədər hər ay toqəud təmin olunurlar.

Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən beynəlxalq əlaqələrin inkişafına da xüsusi diqqət yetirdi. 1997-ci ilin noyabrında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (AOK) Stokholmda keçirilən XXVI Assambleyasında iştirak etdi. 48 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə müzakirə olunan əsas məsələ AOK-un yeni üzvlərinin seçilməsi idi. AOK prezidenti Jak Roqq Azərbaycan nümayəndə heyətini qəbul etdi. Stokholm görüşü

milli Olimpiya komitələrinin prezidentləri ilə keçirdiyi görüşlər Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq aləmdə nüfuzunun artmasında müstəsna rol oynadı. Qısa bir müddətdə beynəlxalq Olimpiya təşkilatlarının komissiya və işçi qruplarına Azərbaycan təmsilçilərinin daxil edilməsi Milli Olimpiya Komitəsinin nüfuzunun artmasını göstərirdi. Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri yüksək səviyyədədir. Demək olar ki, bütün beynəlxalq federasiyaların rəhbərləri, onların nümayəndə heyətləri Azərbaycanda işgüzar səfərdə olublar. Bu qurumların



Milli Olimpiya Komitəsi



Zəfər və qələbələrlə zəngin olan 30 il

(əvvəli 4-cü səhifədə)

Son illərdə Azərbaycanda yeni idman qurğularının, Olimpiya İdman komplekslərinin tikintisi, mövcud olanların yenidən qurulması istiqamətində böyük işlər görülmüşdür. İdmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində tikinti-quruculuq işləri bu gün də uğurla davam etdirilir.

Milli Olimpiya Komitəsi həmçinin 30 il ərzində mədəni tədbirlərin təşkilində də yaxından iştirak edib. MOK bu illər ərzində çoxlu sayda foto, rəsm müsabiqələri və sərgilər təşkil edib, qalibləri mükafatlandırılıb. Bundan başqa MOK hər il Beynəlxalq Olimpiya Qaçış Gününə həsr olunmuş tədbirlər də təşkil edir.

Üçrəngli bayrağımız Olimpiya Oyunlarında da uğurla dalğalanıb

Planetin ən böyük idman yarışları arasında ilk pillədə şübhəsiz ki, Olimpiya Oyunları yer alır. Bu mötəbər idman tədbirində iştirak edərək, fəxri kürsünün ən yüksək pilləsində yer almaq dünyanın ən güclü idmançılarının ən böyük arzudur. Dörd ildən bir keçirilən Oyunlarda minlərlə idmançı fəxri mükafatlar uğrunda yarışır. Azərbaycan müstəqillik əldə etdikdən sonra təmsilçilərimiz üçrəngli bayrağımız altında Olimpiya Oyunlarında iştirak etməyə başlayıblar. Suveren və gənc bir ölkənin yığma komandasının ilk sınağı okeanın o tayında baş verib. Belə ki, 1996-cı ildə ABŞ-da keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutub. Yeganə medalı 52 kq çəki dərəcəsinə yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanıb.

2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla 34-cü yeri (Avropa ölkələri arasında 23-cü) yeri tutub. Komandamıza ilk qızıl medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftaxetdinova, ikinci qızıl medalı isə Atlanta Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev qazandı. Boksçu Vüqar



Tarix	İdmançı sayı	Qızıl	Gümüş	Bürünc	Cəmi	Medal sıralamasındakı yer
1. Barselona-1992	5	1	0	1	2	-
2. Atlanta-1996	23	0	1	0	1	61
3. Sidney-2000	31	2	0	1	3	34
4. Afina-2004	36	1	0	4	5	50
5. Pekin-2008	44	1	1	4	6	39
6. London-2012	53	2	2	5	9	30
7. Rio-2016	56	1	7	10	18	39
8. Tokio-2020	44	0	3	4	7	67
Cəmi	292	8	14	29	51	

Ələkbərov bürünc medala sahib olub.

Afina-2004-də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan Vətənə 1 qızıl, 4 bürünc medalla qayıdıb. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsinə 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, qızıl medal qazanıb. Atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftaxetdinova, Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədov və digər boksçumuz Fuad Aslanov bürünc medal əldə ediblər.

Pekin-2008-də isə ölkəmiz 12 idman növündə 44 atletlə təmsil olunub. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç oyunda medallara sahib çıxıb. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq), gümüş medalı isə Yunan-Roma güləşində Rövşən Bayramov (55 kq) qazandı. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medallara layiq görüldü. Beləliklə, Pekində keçirilən

XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 6 medalla (1 qızıl, 1 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, növünə görə isə 39-cu olub.

2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) qazanıblar. Bununla 204 ölkə arasında 30-cu olan ölkəmiz medalların ümumi sayına görə 25-ci (Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci) yerdə qərarlaşıb. Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi olublar. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurublar. Digər 2 bürünc medalı isə boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov qazanıblar.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə yollanıb. Ölkəmiz ilk dəfə bu olimpiadada rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıb. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan medal

sayına görə 87 mükafatçı ölkə arasında 15-ci yeri tutaraq islam, türk və Cənubi Qafqaz ölkələri arasında lider olub.

Tarixdə ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi Rio-2016-da ən yaxşılarından biri olub. Braziliyaya bu idman növündə 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Taekvondoçumuz Radik İsayev Rio-2016-da komandamızın yeganə qızıl medalını qazanıb. Milad Beigi

Herçəqani və P a t i m a t Abakarova da bürünc medal əldə ediblər. Güləş yığmamızın aktivinə 3 gümüş medalı Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov yazdırıblar. Digər 6 güləşçimiz - C ə b r a y ı l

Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev çıxışlarını bürünc medalla başa vurublar. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov isə Vətənə gümüş medalla dönüblər. Boksçulardan Lorenzo Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib olublar. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürünc medalı İna Osipenko-Radomskaaya əlavə edib.

Tokio-2020 Yay Olimpiya Oyunları dünyada geniş yayılan koronavirus pandemiyası səbəbindən bir il təxirə salınaraq 2021-ci ildə keçirilib. Bu olimpiadaya 44 idmançı ilə yollanan Azərbaycan komandası Oyunları 3 gümüş və 4 bürünc medalla başa vurub. Yığma komandamızın heyətində karateçilərimizdən Rəfael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) və sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) gümüş medallara sahib olublar. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) olimpiadanın bürünc medalını qazanıblar.

(ardı 6-cı səhifədə)

- Təbriklər -

“MOK-un fəaliyyəti həqiqətən də çox genişdir”

Zemfira Meftaxetdinova,
Milli Olimpiya Komitəsinin vitse-prezidenti,
Olimpiya çempionu.



- Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması hər bir idmançı üçün əsl bayram oldu. Ölkə idmançıları SSRİ dövründə beynəlxalq yarışlarda Sovet İttifaqı bayrağı altında mübarizə aparırdılar. Müstəqillik əldə etdikdən sonra isə Azərbaycan Milli Olimpiya Komitəsi yarandı. Bundan sonra isə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edir, dövlət himnimizi səsləndirirlər. Məhz müstəqillik əldə etdikdən sonra ölkədə idmana olan qayğı və diqqət yüksək səviyyəyə çatıb. Belə ki, ölkəmizdə paytaxtla yanaşı, müxtəlif regionlarımızda yeni idman kompleksləri istifadə

dəyə verilir, müasir standartlara uyğun ən son idman avadanlıqları gənclərimizə təqdim olunur. Yəni, bir sözlə, idman hamı üçün olçatandır. Bizim ən əsas məqsədimiz gələcəkdə ölkəmiz üçün xidmət edən sağlam bir nəsil yetişdirməkdir. Bunun üçün isə ölkə başçısı İlham Əliyev idmançılarımız və yetişən gənc nəsil üçün hər cür şərait yaradır. İdmanın inkişaf etməsinin ən əsas göstəricisi isə qazanılan medallardır. Artıq bu illər ərzində idmançılarımız Olimpiya Oyunlarında, eləcə də müxtəlif beynəlxalq yarışlarda bayrağımızı dəfələrlə zirvələrə qaldırıblar. Təbii ki, bu da ölkədə idmana olan qayğının bariz nümunəsidir. Milli Olimpiya Komitəsi də idmançıları daim diqqətdə saxlayır, uşaq və gənclər arasında müxtəlif səpkili yarışlar, tədbirlər təşkil edir. MOK-un fəaliyyəti həqiqətən də çox genişdir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla ölkəmizin idman ictimaiyyətini ürəkdən təbrik edirəm. Arzu edirəm ki, idmançılarımız beynəlxalq yarışlarda, xüsusi ilə Olimpiya Oyunlarında qələbə qazanaraq hər kəsi sevindirsinlər.

“Milli Olimpiya Komitəsinə hər zaman böyük qələbələr yaraşır”

Nazim Hüseynov,
Olimpiya çempionu.

- Bu gün Milli Olimpiya Komitəsi 30 illik yubileyini qeyd etməyə hazırlaşır. Milli Olimpiya Komitəsi çətin bir dövrdə yarandı. İlk beş ildə o qədər də böyük uğurlar olmadı. 1997-ci ildə isə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra komitənin fəaliyyətində böyük dəyişikliklər baş verdi. Bu baxımdan bu il həm Milli Olimpiya Komitəsinin 30 illiyidir, həm də cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsinin 25 illiyidir. Bu 30 il ərzində həqiqətən də, Milli Olimpiya Komitəsi bir sıra uğurlu nəticələrə imza atıb. Bu 30 ildə biz Azərbaycan Orudusunun Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə torpaqlarımızı düşməndən azad etdiyinin də şahidi olduq. Bir sözlə, bu zəfərlər və qələbələr münasibəti ilə Milli Olimpiya Komitəsinin bütün kollektivini təbrik edirəm. Milli Olimpiya Komitəsinə hər zaman böyük qələbələr yaraşır.





Milli Olimpiya Komitəsi



Qeyd edək ki, bu barədə qərar Avropa Olimpiya Komitəsinin 2012-ci il dekabrın 7-8-i tarixində Romada keçirilən Baş Assambleyasında qəbul edilmişdi. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymət idi. Şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycan idmanının növbəti qələbəsi idi.

Belə Oyunların təşkilinə hazırlaşmaq bir qayda olaraq 7-8 il vaxt tələb etsə də, Azərbaycan bu işin öhdəsindən 2 il yarımdan da az bir müddətdə gəlib.

I Avropa Oyunlarına hazırlıq zamanı paytaxtda Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, I Avropa Oyunları

- Təbriklər -

“Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə xüsusi nüfuzə malikdir”

*Lyudmila Şubina,
Olimpiya çempionu.*



- Azərbaycanda idmanın böyük önələri var. İdmançılarımız istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra müxtəlif yarışlarda uğurla çıxış ediblər. Ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsində idmançıların həyat tərzi, məişət şəraiti yaxşılaşdırılıb. Bu gün Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə xüsusi nüfuzə malikdir.

Fürsətdən istifadə edib Milli Olimpiya Komitəsinə yubiley münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayıram.

“Azərbaycan idmanı pillə-pillə yüksəlişlərə nail oldu”

*Rəfiqə Şabanova,
Olimpiya çempionu.*

- Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də bir sıra uğurlu işlər həyata keçirildi. Azərbaycan idmanı demək olar ki, pillə-pillə yüksəlişlərə nail oldu. 30 il ərzində baş verən dəyişikliklər və uğurlar biz idmançıların gözü qarşısında baş verib. Artıq Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu isə Milli Olimpiya Komitəsinin danılmaz xidmətlərinin nəticəsidir. 30 illik yubiley münasibətilə Milli Olimpiya Komitəsinə təbrik edir və ölkə idmanının inkişafı naminə yeni-yeni qələbələr arzulayıram.



“Doğma komitəmizə bundan sonra da möhtəşəm zəfərlərlə yadda qalan yubileylər arzu edirəm”

*Namiq Abdullayev,
Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi,
Olimpiya çempionu.*



- 1997-ci ildən etibarən cənab İlham Əliyevin rəhbərlik etdiyi MOK idmanın inkişafı üçün böyük addımlar atıb. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı və diqqət bizi bir idmançı, bir vətəndaş kimi çox sevindirir. Cənab Prezidentin hər ilin yekunlarında idmançılarla görüşməsi, onların qayğıları ilə maraqlanması biz idmançılar və mütəxəssislər üçün stimuldur. Bunun üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsinin rəhbərliyini və kollektivini 30 illik yubiley münasibətilə təbrik edir, bu günə qədər idmanın inkişafında gördüyü əvəzsiz xidmətlərinə görə təşəkkür edirəm. Doğma komitəmizə bundan sonra da möhtəşəm zəfərlərlə yadda qalan yubileylər arzu edirəm.

“Bu şanlı tarixin hər bir səhifəsinə parlaq qələbələr yazılıb”

*Fərid Mansurov,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru, Olimpiya çempionu.*

- Bir neçə gündən sonra Milli Olimpiya Komitəsi 30 illik yubileyini qeyd edəcək. Bu şanlı tarixin hər bir səhifəsinə parlaq qələbələr yazılıb. Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman və Olimpiya Hərəkatı inkişaf etdi. Ölkəmiz bu illər ərzində I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Avropa Gənclər Olimpiya Festivalına və bir sıra dünya, Avropa çempionatlarına uğurla ev sahibliyi edib. Bu isə Milli Olimpiya Komitəsinin, ümumilikdə isə Azərbaycan idmanının yüksəlişinin təzahürüdür. Mən 30 illik yubiley münasibətilə MOK-un rəhbərliyini, bütün idman ictimaiyyətini və idmançılarımızı təbrik edirəm. İnanıram ki, uğurlarımız bundan sonra da bir-birini əvəz edəcək.



Zəfər və qələbələrlə zəngin olan 30 il

(əvvəli 5-ci səhifədə)

Pekin-2008-də 3-cü, London-2012 və Rio-2016-da isə 2-ci yeri tutan Mariya Stadnik Oyunlarda 4 mükafat qazanan ilk idmançımız olub. O, sərbəst güləşçi Xetaq Qazıyumu geridə qoyaraq, rekordu ələ keçirib. Yığma komandamızın keçmiş üzvü olan Xetaq Qazıyumu Pekin-2008 və London-2012-də bürünc, Rio-2016-da isə gümüş medala sahib olub. Qeyd edək ki, Mariya Stadnik həmçinin güllə atıcımız İradə Aşumovanın 4 olimpiadada iştirak etmə rekordunu da təkrarlayıb.

Tokio Olimpiadasının digər bürünc medallarını isə cüdoçumuz İrina Kindzerska (+78 kq) və boksçumuz Alfonso Domingez (81 kq) qazanıb. 30 yaşlı İrina Kindzerska ölkəmizə Yay Olimpiya Oyunlarının medalını qazandıran ilk qadın cüdoçu olub.

Beləliklə, komandamız Tokio Olimpiadasında medal qazanan ölkələr arasında medalların sayına görə 31-ci, öyünə görə isə 67-ci yeri tutub. Azərbaycan Yay Olimpiya Oyunları tarixində 1996-cı ildən sonra ilk dəfə Oyunları qızıl medalsız başa vurub.

Milli Olimpiya Komitəsi 1996-cı ildən bu günə qədər Azərbaycan Olimpiya yığmasının 7 Olimpiya Oyunlarında iştirakını təmin edib. Belə ki, 1996-cı ildən müstəqil şəkildə olimpiadada təmsil olunan ölkəmiz bu oyunlarda ümumilikdə müxtəlif idman növləri üzrə 49 (7 qızıl, 14 gümüş, 28 bürünc) medal qazanıblar.

Naqanodan başlayan yol

Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakını təmin etmək Milli Olimpiya Komitəsinin başlıca vəzifələrindəndir. Olimpiya Hərəkatının genişləndirilməsi, idmanın kütləvililiyi, maddi-texniki bazanın möhkəmləndirilməsi ölkədə idmanın kompleks inkişafını şərtləndirən

Azərbaycan idmançılarının Avropa Oyunlarındakı nəticələri

Tarix	Keçirildiyi şəhər	İdmançıların sayı	Qızıl	Gümüş	Bürünc	Cəmi	Medal sırası
1. 2015 12-28 İyun	Bakı (Azərbaycan)	291	21	15	20	56	2
2. 2019 21-30 İyun	Minsk (Belarus)	82	5	10	13	28	10

amillər olduğundan bu sahəyə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Artıq ölkəmizdə yay idman növləri ilə bərabər, qış idman növlərinə də şərait yaradılıb.

Müstəqil Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakı 1998-ci ildən başlayır. İdmançılarımız 1998-ci ildə Yaponiyanın Naqano, 2002-ci ildə ABŞ-ın Solt-Leyk-Siti, 2006-cı ildə İtaliyanın Turin, 2010-cu ildə Kanadanın Vankuver, 2014-cü ildə Rusiyanın Soçi, 2018-ci ildə isə Cənubi Koreyanın Pxençxan, 2022-ci ildə Çinin paytaxtı Pekin şəhərində mübarizə aparıblar. 1998-ci il fevralın 1-də Naqanodakı (Yaponiya) Olimpiya kəndində Azərbaycanın dövlət bayrağı qaldırılması ölkənin idman həyatı üçün əlamətdar hadisə kimi yadda qalıb. Bu hadisə Azərbaycanın adını ilk dəfə Qış Olimpiya Oyunlarının salnaməsinə həkk edib. İndiyə qədər qış Olimpiya idman növlərində Azərbaycanı Yuliya Vorobyova, İqor Paşkeviç, İnqa Rodionova, Aleksandr Onişsenko, Sedrik Noçs, Qaya Bassani Antivari, Alexei Sitnikov, Yuliya Zlobina, Sergey Rulov, Kristina Freyzer, İqor Lukanin, Elbrus İsakov, Patrik Braxner, Vladimir Litvintsev və Yekaterina Ryabova kimi idmançılar təmsil ediblər.

Avropada tarixi hadisə: Arzudan reallığa çevrilən ilk addım

Azərbaycan idmanının ən böyük uğurlarından biri də 2015-ci il planetin ən nüfuzlu idman tədbirlərindən biri olan I Avropa Oyunlarına ev sahibliyi etməsidir.

Parkı, həmçinin digər idman qurğuları və obyektləri tikilib istifadəyə verilib. Bundan başqa övvədə mövcud olan idman qurğularında təmir-bərpa işləri həyata keçirilib.

Avropa Oyunları müstəqil Azərbaycanın bu günə qədərki tarixində ən əhəmiyyətli, bəlkə də ən möhtəşəm hadisə oldu. Onun möhtəşəmliyinin ilk parlaq səhifəsi isə qədim Atəşgah məbədində Avropa Oyunlarının məşəlinin yandırılması idi.

I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri yalnız Azərbaycanın deyil, dünya idmanı tarixində özünə xüsusi yer tutan mədəniyyət hadisəsi olub. Avropa Oyunlarının açılış mərasimində bir sıra ölkələrin dövlət başçıları, idman qurumlarının rəhbər və rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Birinci Avropa Oyunlarının əsas yarışları iyunun 13-dən başlayıb və iyunun 28-nə qədər davam edib. Bu dövrdə bütün diqqət yarış meydanlarına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da bu dövrdə, demək olar ki, bütün idman növlərində yarışları canlı izləyiblər, qalibləri mükafatlandırılıblar, onların qələbələrini seviniblər.

Azərbaycan Milli Olimpiya Komitəsinin iqamətgahında isə iyunun 14-dən başlayaraq hər gün "Zəfər günləri" tədbirləri keçirilib. İlk dəfə MOK tərəfindən həyata keçirilən bu layihə zamanı medallar qazanan atletlərimiz, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri ilə MOK-un inzibati binasında görüşlər təşkil edilib, zəfər əldə edən idmançılarımıza komitənin mükafatları verilib.

(ardı 7-ci səhifədə)



Milli Olimpiya Komitəsi



Zəfər və qələbələrlə zəngin olan 30 il

(əvvəli 6-cı səhifədə)

I Avropa Oyunlarında 50 ölkənin nümayəndələri iştirak edib. Qitənin güclü atletləri 20 idman növündə çıxış ediblər. Azərbaycan idmançıları Bakı-2015 I Avropa Oyunlarında 56 medalla başa vurublar. İdmançılarımız bu yarışlarda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq, Rusiya Federasiyasından sonra ikinci yeri tutub. Bu Oyunlarda atletlərimiz Azərbaycan üçün ənənəvi sayılmayan idman növlərində də yüksək nəticələr göstərdilər.

I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva "Heydər Əliyev" Ordeni ilə təltif edilib. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasında xüsusi xidmətləri olan Mehriban xanım Əliyevanın əməyi Avropa Olimpiya Komitəsi tərəfindən də yüksək qiymətləndirilib. Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan "Ali Orden" təqdim edilib.

I Avropa Oyunları indi əbədi bir tarixə çevrilib. I Avropa Oyunları, şübhəsiz ki, Azərbaycanın Olimpiya Oyunları formatında möhtəşəm tədbiri keçirməyə qadir olduğunu sübut etdi. Beynəlxalq miqyasda imici artan ölkəmizin mədəniyyəti, idmanı, adət-ənənələri bütün dünyaya bir daha səs saldı. Bundan başqa idman infrastrukturuna mühüm idman obyektləri əlavə olundu, paytaxtın nəqliyyat və digər infrastrukturlarında əhəmiyyətli irəliləyişlər baş verdi, ümumilikdə ölkəmizin turizm potensialı artdı.

Bakıdan sonra Minsk...

Avropa Oyunlarına Bakıdan sonra növbəti ev sahibliyi edən şəhər Belarusun paytaxtı Minsk oldu. İyunun 21-30-dək təşkil olunan bu Oyunlarda qitənin 50 ölkəsindən 4 mindən çox atlet iştirak edib. Minsk-2019-da qüvvəsini sınayan atletlər 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıblar. İdmanın 8 növü üzrə yarışlar Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Boks və



cüdo yarışları Avropa çempionatları səviyyəsində keçirilib.

Azərbaycan II Avropa Oyunlarında 82 atletlə təmsil olunub. Atletlərimiz 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq, 50 ölkə arasında ilk onluqda yer alıblar.

Qeyd edək ki, gələcək il üçün nəzərdə tutulan bu Oyunlara növbəti ev sahibliyi Polşanın Krakov və Malopolska şəhərlərinə həvalə olunub. Sayca üçüncü dəfə keçiriləcək yarışlarda qitənin ən güclü idmançıları, eləcə də təmsilçilərimiz qüvvələrini sınayacaqlar. Bu mötəbər yarış hələ uzun illər qitənin ayrı-ayrı şəhərlərində təşkil olunacaq. Lakin Avropa Oyunlarına ilk ev sahibliyindən söz düşəndə Azərbaycan, onun paytaxtı Bakı gözəl önünə gələcək. Necə ki, Olimpiya oyunlarının tarixindən danışılarda, yada Yunanıstan və Afina düşür.

İslam Həmrəyliyi Oyunları tarixində Azərbaycan salnaməsi

2005-ci ilin aprel ayında Səudiyyə Ərəbistanı Krallığı birinci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

Oyunların proqramına 14 idman növü üzrə yarışlar daxil edilib. Oyunlarda 55 ölkədən 3582 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinin ümumi sayı 136 nəfər təşkil edirdi ki, bunlardan 101-i bilavasitə yarışlarda çıxış edib. İdmançıların sayına görə ölkəmiz 10-cu olub. Ölkəmizin yığma komandası oyunlarda 12 idman növündə qüvvələrini sınayıb. Səudiyyə Ərəbistanının dörd şəhərində - Məkkə, Mədinə, Ciddə və Taifdə keçirilən Oyunlarda Azərbaycan yığması 15 (4 qızıl, 4 gümüş, 7 bürünc) medalla 8-ci yerə sahib olub. I İslam Həmrəyliyi Oyunlarında iştirak edən 55 ölkədə 32-si medalçılar siyahısında yer alıb.

2013-cü il sentyabrın 22-dən oktyabrın 10-dək İndoneziyanın Palembang şəhərində III İslam Həmrəyliyi Oyunları keçirilib.

Bu oyunlarda Azərbaycan 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Respublikamız bu dəfə 54 idmançı ilə 9 idman növü (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağırlıq-qaldırma və kamandan oxtatma) üzrə təmsil olunub.

Oyunlarda iştirak edən idmançılarımız Vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıdıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub.

Oktyabrın 2-də İndoneziyanın Palembang şəhərində III İslam Həmrəyliyi Oyunlarının tənəonəli bağlanmış mərasimi keçirilib. Mərasimin sonunda Oyunların bayrağı tənəonəli surətdə Azərbaycana verilib. Bayrağı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Navaf Faisal Bin Abdulaziz təqdim edib.

May ayının 12-dən 22-dək keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. Bakı-2017-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən artıq xarici və yerli media nümayəndəsi işıqlandırılıb. İdmanın 20 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar.

İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) qazanaraq komanda hesabında birinci olublar. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıb.

(ardı 8-ci səhifədə)

- Təbriklər -

"Milli Olimpiya Komitəsindən həmişə dəstək görmüşük"

Elnur Məmmədli,
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu.



- Azərbaycan Milli Olimpiya Komitəsi 30 il ərzində həqiqətən də böyük işlər görüb. Ən ağır vaxtlarımızdan çempionluğa qədər həmişə Milli Olimpiya Komitəsindən dəstək görmüşük. Bu gün dövlətimizin idmana qayğısı göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva hər zaman biz idmançıları arenalardan dəstəkləyib. Bu idmançılar üçün əlavə stimuldur. Bu gün idmançıların ölkə rəhbərliyi tərəfindən sosial şəraiti yaxşılaşdırılıb, onlar məzəllərə mükafatlandırılıblar. Milli Olimpiya Komitəsindən həmişə dəstək görmüşük. Yubiley münasibəti ilə Milli Olimpiya Komitəsinin kollektivini təbrik edirəm.

"İdmançılara göstərilən diqqət və qayğı bu 30 ildə böyük qələbələrin qazanılmasına şərait yaradıb"

Toğrul Əsgərov,
Olimpiya çempionu.

- Biz idmançıların uğurlarında və Azərbaycan idmanının inkişafında Milli Olimpiya Komitəsinin böyük rolu var. İdmançılara göstərilən diqqət və qayğı bu 30 ildə böyük qələbələrin qazanılmasına şərait yaradıb. Hər zaman biz idmançılar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin qayğısını hiss etmişik. Bunun üçün də ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsinin və idman ictimaiyyətini yubiley münasibəti ilə təbrik edirəm. Bu, möhtəşəm idman bayramıdır. Arzu edirəm ki, idmançıların daim sevimli məkanına çevrilən Milli Olimpiya Komitəsi daha böyük yubileylərini qeyd etsin.



"Azərbaycanda idmanın yüksəlişinin, Olimpiya Hərəkatının sürətlənməsinin canlı şahidiyəm"

Hicran Şərifov,
Olimpiya kateqoriyalı hakim.



- Milli Olimpiya Komitəsinin yaranmasının artıq 30 il tamam olur. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildiyi gündən artıq Azərbaycanda idman geniş vüsət almağa başladı, federasiyalar təkmilləşdirildi. Mən fəxr edirəm ki, bu 30 il ərzində mən də Azərbaycan Olimpiya Hərəkatında yaxından iştirak etmişəm. Azərbaycanda idmanın yüksəlişinin, Olimpiya Hərəkatının sürətlənməsinin canlı şahidiyəm. Çox yarışlarda Azərbaycanı tanıyırdıq. Amma güclü idmançılarımız finala çıxdıqdan sonra digər ölkələr də ölkəmizi tanımağa başladı. Ardıcıl olaraq təkcə idmanda deyil, bütün sahələrdə qələbə qazanan qalib ölkənin vətəndaşlarına çevrildik. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətlə komitənin kollektivini, olimpiyaçılarımızı, idman ictimaiyyətini ürəkdən təbrik edirəm.

"Milli Olimpiya Komitəsinin təməli möhkəm, güvənli sütunlar üzərində qurulub"

Elnur Kəlanərov,
Olimpiya himninin layihə rəhbəri.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətlə MOK-un kollektivini təbrik edirəm. Bu komitə uzun illərdir ki, çox etibarlı olardır. Milli Olimpiya Komitəsinin təməli möhkəm, güvənli sütunlar üzərində qurulub və bu gün də uğurla inkişaf etdirilir. MOK mənim həyatımda da çox önəmli bir rol oynayıb. Mən Azərbaycan Olimpiya əməkdaşının, 1952-ci ildən başlayan Olimpiya Oyunlarından 2000-ci illərə qədər üç seriyalı "Olimpiyaçı" filminin baş prodüseri olaraq fəaliyyət göstərmişəm. MOK-un sponsoru olduğu "Sportline" proqramının aparıcısı olmuşam. Mənim üçün fəxrdir ki, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevdən müəllifi olduğum "Yolumuz Afınaydır" adlı film üçün geniş müsahibə alan ilk jurnalistəm. 2002-ci ildə Milli Olimpiya Komitəsinin Olimpiya himninin müəllifi, layihə rəhbəriyəm.

Çox xoşbəxtəm ki, bu hadisədən 20 il sonra Çingiz müəllimin rəhbərliyi ilə bu layihə yenidən mənə həvalə olundu. Milli Olimpiya komitəmizin himnini yeni aranjemanda, Azərbaycanda analoqu olmayan ən müasir yeni qrafika ilə hazırladıq. Bu klip yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Çox xoşbəxtəm ki, mənim həyatımda Milli Olimpiya Komitəsi belə bir iz buraxıb və mən də bu idman ailəsinin kiçik bir üzvüyəm. Azərbaycanda Olimpiya Hərəkatının, idmanın geniş vüsət almasında mənim də az da olsa payım var.





Milli Olimpiya Komitəsi



(əvvəli 7-ci səhifədə)

2017-ci il mayın 22-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının tontənəli bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Bakı-2017 Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva IV İslam Oyunlarının başa çatması münasibətilə çıxış edib: "Azərbaycan növbəti tarixi qələbəyə imza atıb. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin tontənəsidir".

Azərbaycan atletlərinin Konya zəfəri

V İslam Həmrəyliyi Oyunlarına Türkiyənin Konya şəhəri ev sahibliyi edib. Bu oyunlar 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salındı. Avqustun 18-dək davam edən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası 22 idman növü üzrə 281 idmançı ilə təmsil olunub. Onlar ağırliqaldırma, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikkboxing, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayıblar. Komandamız Oyunları 99 medalla başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc olub. Azərbaycan komandası bu nəticə ilə medal qazanan ölkələr sırasında 4-cü pillədə qoralarşıb. V İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 54 ölkədən 44-ü medal qazanıb. Komandamız Konya-2021-də təmsil olunduğu 22 idman növünün 19-da medal aldı edib.

Yeniyyətə idmançılara göstərilən diqqət və qayğı öz bəhrəsini verdi

1998-ci ildə Yeniyyətəmlərin Respublika Oyunlarına start verilib. Bu Oyunlarda ölkənin bütün regionlarını əhatə edən 10 minlərlə yeniyyətə idmanın müxtəlif növləri üzrə yarışlarda qüvvələrini sınayırlar. Azərbaycan Milli Olimpiya Komitəsinin yeniyyətə idmançılara göstərdiyi

Zəfər və qələbələrle zəngin olan 30 il



Azərbaycan idmançılarının Avropa Gənclər Yay Olimpiya festivallarındakı çıxışları

Tarixi	Keçirildiyi şəhər	Qızıl	Gümüş	Bürünc	Cəmi	Medal sırası
1993 3-9 iyul	Valkensvard (Hollandiya)	1	2	1	4	17
1999 10-16 iyul	Esbyerq (Danimarka)	0	0	4	4	34
2001 22-26 iyul	Mursiya (İspaniya)	0	2	2	4	30
2003 27 iyul-3 avqust	Paris (Fransa)	0	2	3	5	29
2005 3-9 iyul	Liqnano (İtaliya)	2	0	4	6	19
2007 22-27 iyul	Belqrad (Serbiya)	7	0	0	7	6
2009 18-25 iyul	Tampere (Finlandiya)	2	1	1	4	19
2011 24-29 iyul	Trabzon (Türkiyə)	1	2	0	3	23
2013 14-19 iyul	Utrext (Niderland)	2	0	1	3	18
26 iyul - 1 avqust	Tbilisi (Gürcüstan)	2	1	2	5	22
2017 23-30 iyul	Gyor (Macarıstan)	0	1	1	2	33
2019 21-27 iyul	Bakı (Azərbaycan)	10	7	6	23	4
2022 24-30 iyul	Banska Bistritsa (Slovakiya)	2	4	2	8	18
	Cəmi	29	22	27	78	

diqqət və qayğı yalnız Respublika Oyunları ilə məhdudlaşmayıb.

1990-cı ildə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsis edilən Avropa Yeniyyətəmlərinin Yay Olimpiya Festivalı müasir dövrdə əhəmiyyətli idman tədbirlərindən biridir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə keçirilən Avropa Yeniyyətəmlərinin Olimpiya Festivalı (AYOF) həmçinin Olimpiya Hərəkətində də xüsusi yer tutur. Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıb. Təmsilçilərimizin ilk yarışı 1993-cü ildə Niderlandın Valkensvard şəhərinə təsadüf edib.

Azərbaycanın yeniyyətə idmançıları 1998-ci ildə Moskvada keçirilmiş Yeniyyətəmlərin Ümumdünya Oyunlarında, Avropa Yeniyyətəmlərinin Olimpiya festivallarında uğurla yarışılıblar. Bu festivallardan biri 2019-cu ildə paytaxtımız Bakıda təşkil olunub.

Beləliklə, 1993-cü ildən Avropa Yeniyyətəmlərinin Yay Olimpiya festivallarında təmsil olunmağa başlayan Azərbaycan 26 ildən sonra bu yarışa ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın yeniyyətə idmançıları bu günədək keçirilmiş Avropa Yeniyyətəmlərinin 15 Yay Olimpiya Festivalından 13-də iştirak edib və ümumilikdə 78 medal (29 qızıl, 22 gümüş, 27 bürünc) qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo, güləş, atletika və idman gimnastikası növlərində əldə olunub. Qazanılan medallardan 54-ü (17 qızıl, 15 gümüş, 22 bürünc) cüdoçularımızın, 16-sı (8 qızıl, 5 gümüş, 3 bürünc) güləşçilərimizin, 7-si (4 qızıl, 1 gümüş, 2 bürünc) atletlərimizin, 1 gümüş medal isə idman gimnastlarımızın payına düşüb. Cüdo və atletikadan fərqli olaraq güləşçilərimizin Olimpiya festivallarında qazandıqları medalların hamısı Bakı-2019-a təsadüf edir. Komandamızın Olimpiya

festivallarında medal sıralamasına görə ən yaxşı nəticəsi 2019-cu ildə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında 23 medalla 4-cü yeri tutmasıdır. Azərbaycan idmançılarının bundan sonrakı ən yüksək nailiyyəti isə Belqrad-2007-də 7 qızıl medal qazanaraq 6-cı olmasıdır.

Təmsilçilərimiz sonuncu dəfə isə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak ediblər. Komandamız bu Oyunları 2-si qızıl, 4-ü gümüş və 2-si bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.

Yeniyyətəmlərin Olimpiya Oyunları

Yeniyyətəmlərin Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi və himayəsi ilə 14-18 yaşlı idmançılar arasında

keçirilir. Azərbaycan idmançıları bu Oyunlarda ilk gündən - 2010-cu ildən iştirak edir. 2010-cu il avqustun 14-dən 26-na kimi Sinqapurda keçirilən Yeniyyətəmlərin I Yay Olimpiya Oyunları yeniyyətə idmançıların, idmansevərlərin yaddaşında həmişəlik qalıb. Oyunlarda 205 ölkə təmsil olunub. 12 idmançı ilə mübarizə aparan Azərbaycan komandası 5 qızıl, 3 gümüş medal qazanaraq dünya ölkələri arasında 11-ci, Avropa üzrə isə 6-cı yeri tutub. Azərbaycanın yeniyyətə idmançıları 2014-cü ildə Çinin Nankin şəhərində keçirilən Yeniyyətəmlərin II Yay Olimpiya Oyunlarında da uğurlu çıxış ediblər. Ölkəmizin idmançıları Nankin Olimpiadasında ümumilikdə 12 - 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan bu göstərici ilə dünyanın 201 ölkəsi sırasında 10-cu yeri tutub.

İdmançılarımız 2018-də Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyyətəmlərin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunub. Milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Beləliklə, Azərbaycan milli komandası 206 ölkənin iştirak etdiyi Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.

Yeniyyətəmlərin Qış Olimpiya Oyunları

Milli Olimpiya Komitəsi həmçinin Azərbaycan idmançılarının Yeniyyətəmlərin Qış Olimpiya Oyunlarında iştirakını da təmin edib.

Yeniyyətəmlərin I Qış Olimpiya Oyunları 2012-ci il yanvarın 13-dən 22-dək Avstriyanın İnsbruk şəhərində keçirilib. Azərbaycan isə bu Oyunlarda rəsmi olaraq 2018-ci ildən - İsveçin Lozanna şəhərində keçirilən Yeniyyətəmlərin III Qış Olimpiya Oyunlarından təmsil olunmağa başlayıb. 17 idman növü üzrə keçirilən yarışda Azərbaycan bir idmançı ilə təmsil olunub. Yeniyyətəmlərin Qış Olimpiya Oyunlarında ilk dəfə çıxış edən komandamızı fiqurlu konkisürmə növündə Yekaterina Ryabova təmsil edib. İdmançımız yarışda iki çıxışın comində 169,37 xal toplayaraq yekun nəticədə səkkizinci yeri tutub.

Bir neçə gündən sonra Milli Olimpiya Komitəsinin 30 illik yubileyi tontənəli surətdə qeyd olunacaq. Bu 30 il ərzində MOK-un ölkəmizdə Olimpiya Hərəkətinin inkişafında, Olimpiya ənənələrinin yaranmasında, qorunub saxlanılmasında müstəsna xidmətləri olub. Bu uğurları sadalamaqla bitmir. Milli Olimpiya Komitəsinin fəaliyyəti idman tariximizdə qızıl hərfərlə həkk olunub. Bu uğur dolu salnamə gələcək nəsillərə mirasdır. İnanırıq ki, Milli Olimpiya Komitəsinin idmanın və Olimpiya Hərəkətinin inkişafı istiqamətindəki səmərəli fəaliyyəti bundan sonra da uğurla davam edəcək.